

İşiqlı sabahlar üçün, parlaq bir gələcək üçün,  
çicəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar üçün** xoşbəxt bir  
ailə üçün, sevincli qələblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

# CİNAYƏT VƏ CƏZA

FYODOR DOSTOYEVSKI

Rus dilindən tərcümə:

Beydulla Musayev



Koordinator: Amin  
Tərcüməçi: Beydulla MUSAYEV  
Redaktor: Fərid HÜSEYN  
Korrektor: Flora ƏLİYEVA  
Tərtibatçı: Zülfü XƏLİLOV  
Art direktor: Ramin HƏSƏNƏLİZADƏ  
Dizayner: Bayram QAFAROV

**Фёдор Михайлович Достоевский  
ПРЕСТУПЛЕНИЕ И НАКАЗАНИЕ**

**Fyodor Mixayloviç Dostoyevski  
CİNAYƏT VƏ CƏZA**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2021, 672 səh.

© “Русский вестник” журналı / 1866

© Parlaq İmzalar MMC / 2021

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 107  
Klassiklər seriyası | 16



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
[f](https://www.facebook.com/parlaqimzalar) [@](https://www.instagram.com/parlaqimzalar) /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: “Şərq-Qərb” ASC  
Çap tarixi: 15.10.2021  
Sifariş: 2132

**Fyodor Dostoyevski** 1821-ci il noyabrın 11-də Moskvada anadan olub. Dostoyevski uşaq yaşılarından Puşkin, Qöte və Servantesin əsərləri ilə tanış olub. 1846-cı ildə ilk romanını – “Yoxsul insanlar”ı yazıb. Bu roman haqqında dövrün məşhur tənqidçisi Belinski müsbət fikirlər səsləndirib. Amma növbəti romanları ədəbi ictimaiyyət tərəfindən bir o qədər də bəyənilməyib. 1849-cu ildə hakimiyyət əleyhinə fəaliyyət göstərdiyinə görə Sibirə sürgün olunub.

Yazıcıya dünya şöhrəti gətirən əsəri – “Cinayət və cəza” 1866-ci ildə çap olunub. Bunun ardınca “İdiot” (1869) və “Şeytanlar” (1872) romanlarını yazıb. Böyük yazıçı sonuncu romanı “Karamazov qardaşları”nı 1880-ci ildə tamamlayıb.

Dostoyevski, demək olar, bütün həyatı boyu ruhi böhrandan çıxa bilməyib, daim borclu olduğu insanlar tərəfindən sıxışdırılıb. Dünya ədəbiyyatının böyük klassiki 1881-ci il fevralın 9-da vəfat edib.

**Beydulla Musayev** 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində anadan olub. İbtidai təhsilini Ucarda alıb, Bakıda M. Ə. Sabir adına Pedaqoji Texnikumu bitirib.

Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsili ni davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, “Ədəbiyyat qəzeti”ndə şöbə müdürü və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə çevirib. Tərcümə etdiyi əsərlərdən bəziləri: “Üç müşketyor” (A. Duma), “Səfillər” (V. Hüqo), “Dekameron” (C. Bokkaçço), “Spartak” (R. Covanyoli).

B. Musayev 1979-cu il iyun ayının 23-də Bakıda vəfat edib.



# Mündəricat

Birinci Hissə	9
İkinci Hissə	113
Üçüncü Hissə	241
Dördüncü Hissə	345
Beşinci Hissə	442
Altıncı Hissə	536
Epiloq	650



## BİRİNCİ HİSSƏ

### I

İyulun əvvəlində, axşamtərəfi cavan oğlan S. dalanında kirayənişinlərin qaldığı yiğcam otağından çıxıb, ağır-ağır, qərarsız halda K. körpüsünə sarı üz tutdu; havasa yaman isti idi.

O, pilləkənlərdən enəndə mənzil sahibəsinin gözündən məharətlə yayına bilmışdı. Onun otağı beşmərtəbəli, hündür bir evin taxtapuşu altında idi və bura otaqdan çox şkafa oxşayırıldı. O bu otağı elə şərtlə kirayələmişdi ki, mənzilin sahibəsi onun üçün həm nahar hazırlamalı, həm də yır-yığış işlərinə kömək etməli idi. Ev sahibəsinin mənzili isə bir mərtəbə aşağıda yerləşirdi; beləcə cavan oğlan hər dəfə küçəyə çıxməq istəyəndə mütləq ev sahibəsinin mətbəxinin önündən keçməli idi, mətbəxin qapısı isə çox vaxt taybatay açıq olurdu. O, həmişə buradan keçəndə bir az qorxur, özünü sıxır və bu halından utanaraq üz-gözünü turşudurdu. O, kirayə haqqını çoxdandır ki, verməmişdi, buna görə də ev sahibəsiylə rastlaşmaqdan çəkinirdi.

Əslində, o nə bu qədər qorxaq, nə də gözüqipmiş idi, hətta, əksinə, son vaxtlarda acıqlı və gərgin idi – onun bu vəziyyəti ipoxondriya xəstəliyinin əlamətinə bənzəyirdi. O, həmişə fikirli və dalğın olurdu, heç kəsə qaynayıb-qarışmir,

buna görə də sadəcə mənzil sahibəsinə deyil, başqalarına da rast gəlməkdən qorxurdu. Yoxsulluq onu lap əldən salmışdı; lakin keçirdiyi sıxıntılı günlər son vaxtlarda onu yaman bezdirmişdi. Ən zəruri işlərə belə əli yatmırıdı, heç nə eləməyə həvəsi yox idi. Mənzil sahibəsi onun haqqında hər nə qədər bədgüman olsa da, əslində, bu cavan oğlan ondan çəkinib-eləmirdi. Ancaq pilləkənin başında dayanıb, mənzil sahibəsinin ona dəxli olmayan giley-güzarına qulaq yoldaşlığı etmək, onun mənzil kirayəsini istəyərkən özünə əl qatmasını görmək, hədə-qorxusunu, şikayətini eşitmək, bütün bunlar azmiş kimi, ondan yaxasını qurtarmaq üçün əl-ayağa düşmək, üzr istəmək, yalan demək onun lap zəhləsini tökmüşdü; yaxşısı bu idi ki, onun gözünə görünməmək üçün pilləkəndən pişik kimi sivişib əkilsin.

Lakin bu dəfə küçəyə çıxanda mənzil sahibəsinə rast gəlməkdən ehtiyatlanması hətta onun özünə də təəccübülu gəldi. O, qəribə şəkildə gülümşəyərək düşündü: "Bir gör özümü nə günə salıram, özü də belə boş bir şeydən qorxuram... Hə!.. Bəli... Hər şey adamın öz əlindədir, ancaq adam nəyinsə yanından əhəmiyyət vermədən keçirsə, deməli, bunu qorxdığı üçün edir... Bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir... İnsanlar ən çox nədən qorxurlar? Bu çox maraqlı sualdır. İnsanlar ən çox atacaqları qeyri-adi addimlardan, söyləyəcəkləri fərqli fikirlərdən qorxurlar... Amma mən yaman çox danışram ha... Çox danışdığını üçün də əlimi ağdan qaraya vurmuram. Deyəsən, elə fəaliyyətsiz olduğuma görə də çox danışram. Bir aydır ki, mən günlərlə kündə uzanıb, boş-boş şeylər haqqında düşünüyüm üçün... belə heyvərəliyə öyrəşmişəm... Yaxşı, indi mən hansı məqsədin dalınca gedirəm? Mənim əlimdən iş gələrmi? Məgər bu, ciddi məqsəddir? Heç ciddi-zad da deyil. Elə-belə, fikrən özümü əyləndirirəm; bu, oyuncaqdır! Hə, doğrudan da, oyuncaqdır!"

Bayır yaman isti, həm də bürkü idi; küçədə adam çox idi; hər yanda əhəng, taxta-şalban, kərpic, toz-torpaq gö-

rünür, yaya xas üfunət duyulurdu; yaylağa getməyə imkanı olmayan peterburqlular bu üfunətə yaxşı öyrəncəlidirlər; bütün bu şeylər onsuz da əsəbləri pozulmuş bu cavana ləp pis təsir edirdi. Şəhərin bu hissəsində xüsusən hər addımda rast gəlinən pivəxanalardan qalxan üfunət, iş günü olsa da, hər addımda sərxoş adamların gözə dəyməsi insanın ürəyini sıyran bu kədərli mənzərəni tamamlayırdı. Bir anda bu gəncin üzündə dərin bir ikrah ifadəsi yarandı. Yeri gəlmışkən, bu oğlan yaman yaraşıqlıydı: gözəl qara gözləri, tünd-sarışın saçları vardi; boyu ortaböylü adamdan hündürdü; bədənisə arıq və biçimli idi. Az sonra o, dərin fikrə daldı. Hətta daha doğrusunu desək, elə bil yuxuya gedərək özünü unutdu; o gedirdi, lakin ətrafindakı şeyləri görmür, heç görmək də istəmirdi. O öz-özü ilə danışmağa vərdi etdiyi üçün arabir nəsə mizildənirdi, bayaq o özü də çox danışmağını boynuna almışdı. İndi o, arabir fikirlərinin bir-birinə qarışdığını, həm də bədəninin gücdən düşdürüyü anlayırdı: iki gün idi ki, dilinə heç nə dəymirdi.

O elə pis geyinmişdi ki, hətta bu cür əyin-başa adət etmiş adam da günün günorta çağı belə cır-cındırda bayra çıxmaga utanardı. Lakin bura şəhərin elə məhəlləsi idi ki, bu yerdə belə geyim heç kəsi təəccübəldirməzdi. Senna-yaya meydanının yaxın olması, müəssisələrin çoxluğu, əhalinin Peterburqun mərkəzindəki küçə və dalanlarda hədsiz səx yaşamasından dolayı burada qəribə adamlar göz qamaşdırıldı. Ona görə də fərqli bir adamın görünməyi heç kimi təəccübəldirmirdi. Lakin bu gəncin qəlbində böyük kin və nifrət vardi. O nə qədər vasvası və tələbkar olsa da, bu xarakteri bəzən bir gənc tələbkarlığını aşsa da, belə cır-cındırla küçəyə çıxməqdən qəti xəcalət çəkmirdi. Lakin küçədə tanış adamlı, yaxud rast gəlmək istəmədiyi əvvəlki yoldaşları ilə qarşılaşsaydı, o, əlbəttə, utanardı... Bu zaman küçə ilə yekə at qoşulmuş iri arabada sərxoş aparırdılar; araba bu cavan oğlanın yanından keçəndə həmin sərxoş qəfildən çığırib dedi: "Ey, ay alman şlyapaçısı!" və əli ilə

onu göstərərək səsi gəldikcə bağırdı; cavan oğlan bunu eşi-dəndə birdən dayanıb əsəbi halda öz şlyapasından yapışdı. Onun şlyapası hündür, girdə Simmərman şlyapası idi; lakin o çox nimdaş idi, rəngi bozarmış, ora-burası deşilmişdi, üstü ləkəli idi, kənarları isə yox idi və çox yönəmsiz şəkildə yana qatlanmışdı. Lakin bu cavan oğlanı xəcalət deyil, tamamilə başqa bir duygu bürüdü, sanki onu qorxu çulğadı.

O, karıxmış halda mızıldandı: “Mən bunu bilirdim! Mən elə belə də güman edirdim! Bu hər şeydən pisdir! Bax belə yersiz söz-söhbət, belə mənasız, xırda məsələ hər şeyi başayaq edə bilər! Bəli, bu şlyapa həddindən artıq nəzərə çarpır... Yönümsiz şlyapadır, ona görə də gözə batır... Mənim əynimdəki cir-cindirə mütləq furajka<sup>1</sup> lazımdır, qoylap nimdaş olsun, hər halda, bu yönəmsizdən yaxşıdır! Heç kəs başına belə şlyapa qoymur; lap bir verstlikdən gözə girir, yadda qalır... Əsas məsələ budur ki, yadda qalır, nəticədə bu da meşşanlıq bir sübut sayılır... Nə iş görsən, gərək elə eləyəsən ki, mümkün qədər gözə çarpmayasan... Əsas da elə xırda məsələlərdir, xırda məsələlər... Bax bu xırda məsələlər həmişə adamın evini yixir, hər şeyi məhv edir...”

O, çox uzağa getməyəcəkdi; hətta yaşadığı evin darvazasından oraya neçə addım olduğunu da bilirdi: düz yeddi yüz otuz addım idi! Bir dəfə o xəyalalı dalarkən addımlarını saymışdı. O zaman hələ heç özü də fikrindən keçirdiklərinə inanmırıldı, ancaq bu xəyalın yersiz, lakin adımı yoldan çıxaran təkidiylə özünü ələ ala bilmirdi. İndi həmin hadisənin üstündən bir ay keçmişdi, o isə həmin məsələyə başqa cur baxmağa başlamışdı, zəifliyi və tərəddüdləri nəticəsinde öz-özünü hövsələdən çıxaran sözlər söyləsə də, bu “yersiz” xəyalı qeyri-ixtiyari vacib məsələ hesab etməyə öyrəmişdi, ancaq hələ də öz-özünə inanmırıldı. O hətta indi bu

---

<sup>1</sup> Furajka – qabaq tərəfində günlüyü olan baş geyimi – Tərc.

işi bir balaca sınaqdan keçirməyə başlamışdı, buna görə də hər keçən dəqiqə həyəcanı birə-beş artırdı.

O, ürəyi döyüne-döyüne, bədəni əsəbdən titrəyə-titrəyə nəhəng bir evə yaxınlaşdı; evin arxası kanala, qarşısı isə N. küçəsinə baxırdı. Bu ev başdan-başa kiçik mənzillərdən ibarət idi: burada cürbəcür sənət sahibləri: dərzilər, çilin-gərlər, aşpaz xanımlar, almanlar, bədənlərini satmaqla dolanan qızlar, xırda məmurlar və sairə yaşayırdılar. Evə gəlib-gedənlər evin hər iki darvazasından və həyatindən girib-çıxırlılar. Burada iki-üç dalandar vardı. Cavan adam bu dalandarlardan heç birinə rast gəlmədiyinə sevinib dərhal darvazadan sıvişərək özünü sağ tərəfdəki pilləkənə yetirdi. Pilləkən qaranlıq və dar idi; bunu o, çıxdan öyrənmişdi, bilirdi və belə bir qarışılıq onun xoşuna gəlirdi: bu cür qaranlıq yerdə sizinlə maraqlanan adam isə təhlükəli sayılmaz. O, dördüncü mərtəbəyə qalxarkən qeyri-ixtiyari düşündü: "Mən ki indi belə qorxuram, bəs onda fürsət tapıb, doğrudan da, əsl məqsədimə çatanda necə olacaq?..." Əs-gərliyi bitirmiş, indi isə həmballıq edən bir neçə adam cavav oğlanın yolunu kəsdi: onlar mənzildən mebel çıxardırdılar. O, əvvəlcədən də bilirdi ki, bu mənzildə ailəli alman məmuru yaşıyır. "Deməli, bu alman indi buradan köçür, onda dördüncü mərtəbədə, bu pilləkənin başında bir müd-dət ancaq o qarı yaşayacaq, digər mənzilsə boş olacaq. Bu yaxşı oldu... Hər ehtimala qarşı..." – deyərək düşündü və qapının zəngini basdı. Zəngin səsi zəif eşidildi, sanki o, misdən yox, tənəkədən idi. Belə binaların kiçik mənzillərin-də zənglərin çoxu belə olur. Zəngin necə səsləndiyi yadın-dan çıxmışdı, buna görə də bu qəribə səs elə bil bərdən ya-dına nəsə saldı və onun təsəvvüründə hansısa fikri aydınca canlandırdı... O, bərk diksindi: bu dəfə onun əsəbləri ya-man zəifləmişdi. Bir az sonra qapı az-maz açıldı: mənzil sa-hibəsi qapının arasından şübhə ilə ona baxırdı – qaranlıq-da yalnız onun parıldayan gözləri görünürdü... Lakin pillə-kəndə çoxlu adam görüb ürəkləndi, qapını tamam açdı.

Cavan oğlan arakəsməli, qaranlıq dəhlizə girdi: arakəsmənin o biri tərəfində yiğcam mətbəx vardı. Qarı içəri girən adamın qabağında kirimişcə durub, sualedici nəzərlərlə ona baxdı. Bu çox ciliz, ariq qarı idi; altmış yaşı olardı; iti, zəhmlili baxışları, sivri, balaca burnu vardı; başıaçıq idi, çallaşmış açıq-sarışın saçına bəs qədər yağ sürtmüşdü. Topyuq qızına oxşayan nazik, uzun boynuna cindir bir flanel<sup>1</sup> parça sarılmışdı; hava isti olsa da, çıyılınrinə rəngi solmuş, yırtıq xəz canlıq atmışdı. Qarı tez-tez öskürür və niqqıldıydı; yəqin, cavan oğlan ona nəsə şübhəli nəzərlərlə baxmışdı, çünkü qarının gözlərində birdən bayaqkı şübhə təzədən sezildi.

Cavan oğlan nəzakətli davranışmanın vacibliyini xatırlaya-raq azca baş əyib tələsik mızıldandı:

– Raskolnikovam, tələbəyəm, bir ay əvvəl sizin yanınıza gəlmişdim.

Qarı yenə də sualedici nəzərlərini onun üzündən ayırmayaq aydın tərzdə dedi:

– Yadımdadır, sizin bura gəldiyiniz çox yaxşı yadımdadır.

Raskolnikov özünü bir az itirdi, qarının şübhələnməsinə təəccüblənərək sözünə davam etdi:

– Bəli... yenə də elə iş üçün gəlmişəm...

Sonra Raskolnikov özünü güclə ələ alaraq dedi: “Bəlkə də, o həmişə belə olub, sadəcə mən əvvəllər bunu duymamışam...”

Qarı dayanıb, sanki fikrə getdi, sonra kənara çəkilib otağın qapısını göstərərək, qonağı qabağa buraxıb dedi:

– Keçin, əziz insan.

Raskolnikov sarı divar kağızı çəkilmiş və ətirşah dibçəkləri qoyulmuş pəncərələrindən kisəyi<sup>2</sup> pərdə asılmış kiçik otağa girdi; batan günəşin işığı içəri düşüb otağı yaxşıca

<sup>1</sup> Flanel – xovlu yumşaq pambıq və ya yun parça – Tərc.

<sup>2</sup> Kisəyi – nazik şəffaf parça – Tərc.

işıqlandırılmışdı. Birdən onun fikrindən sanki qeyri-ixtiyari belə bir fikir keçdi: "Deməli, onda da otağa gün düşəcək-di!" Əşyaların yerini mümkün qədər yaxşı bilmək və yadda saxlamaq üçün o, tez otağı gözdən keçirdi. Lakin otaqda elə bir əşya yox idi. Mebelin hamısı çox köhnə idi; özü də ağacdan idi; burada çox iri və qabarıq dəyirmi bir stol, iki pəncərə arasına qoyulmuş və üstündən kiçik bir güzgü asılmış divarın yanında isə bir neçə stul vardi; divara sarı çərçivəli iki-üç ucuz şəkil vurulmuşdu, şəkillərdə əllərində quş tutan alman qızları təsvir edilirdi. Otağın bütün mebel-ləri bunlar idi. Künkdə, kiçik ikonanın qabağında çıraq yanındı. Hər şey tərtəmizdi: mebellər, otağın taxta döşəməsi, nə varsa, par-par parıldayırdı. Raskolnikov öz-özünə dedi: "Bu, Lizavetanın işidir". Bütün mənzildə zərrəcə toz tapmaq olmazdı. Sonra o düşünərək əlavə etdi: "Kinli və qoca dul arvadların otağı həmişə təmiz olur". Digər kiçik otağın qapısı qabağından asılmış çit pərdəyə yanaklı və maraqla baxdı; orada qarının yatağı, bir də komod vardi. O bu otağa girməmişdi. Bütün mənzil iki otaqdan ibarətdi.

Qarı otağa girib, Raskolnikovun üzünə baxmaq üçün yə-nə də onun qabağında dayandı və amiranə tərzdə soruşdu:

- Nə lazımdır?
- Girov qoymağə əşya gətirmişəm, budur!

Raskolnikov cibindən köhnə, yastı bir gümüş saat çı-xardı. Saatin dal tərəfində qlobus təsvir olunmuşdu; zən-ciri poladdan idi.

- Əvvəlki girovun da vaxtı çatıb, üç gündür ki, təzə aydır.
- Mən sizə bir ayın da faizini verərəm; səbirli olun.
- Səbir edəcəm, ya sizin girovunuzu elə indi satacam – bu mənim öz işimdir.
- Alyona İvanovna, saata nə qiymət qoyacaqsınız?
- Lap boş şey üçün gəlirsiniz, elə hesab eləyin ki, bu heç nəyə dəyməz. Keçən dəfə sizə üzük üçün iki rubl vermişəm, amma onun lap təzəsini zərgərdən rubl yarıma almaq olar.